

Kanadada

Dünya təcrübəsi

STEAM

Kanada STEAM (elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat) təhsili üzrə son zamanlar dünya liderlərindən birinə çevrilib. Bu sahədə Kanada ABŞ, Britaniya, Avstraliya ilə uğurlu rəqabət aparır. STEAM təhsili Kanadada dövlət siyaseti olaraq tətbiq olunur. PISA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə programının nəticələrinə əsasən kanadlı şagirdlər hər il ön sıralarda yer alırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organization for Economic Cooperation and Development-OECD) araşdırımlarına görə vətəndaşlarının ali savadlılıq göstəriciləri üzrə Kanada dünyada öncül yerləri tutur.

STEAM sahələr üzrə mütəxəssislər tələb edən müəssisələrin sayı artır



STEM/STEAM təhsilə keçid

Kanada dövlətinin ABŞ-la yaxın qonşuluq və iqtisadi əməkdaşlıq əlaqələri ölkənin təhsil sistemindən də yan keçmeyib. Kanadanın təhsil sistemi ABŞ və Britaniya təcrübəsinə əsaslanır. Bundan irəli gələrək, 2006-ci ildə ABŞ Milli Elmlər Akademiyası ölkədə STEM təhsilini vəziyyətiylə bağlı narahatlıq bildirdikdən və STEM təhsilini XXI əsrin tələblərinə uyğun galen 10 əhamiyyətli tədbir siyahısını hazırlanıqdan sonra Kanadada da bu istiqamətdə işlər həyata keçirilir.

2007-ci ildə Kanada Federal Hökuməti tərəfindən STEM tədrisələ (elm, texnologiya, mühəndislik, riyaziyyat) bağlı en ehateli sonəndlərdən biri – “Elm və texnologiya strategiyası: elm və texnologiyani Kanadanın xeyrinə səfərber etmək” (Science and Technology Strategy: Mobilizing Science and Technology to Canada’s Advantage) hesabatı hazırlanırdı. Bu hesabatda qeyd olunur ki, “elm və texnologiya həyatımıza her bir sahəsinə daxil olur, problemləri həll etməyə və imkanları yaratmağa kömək edir”. Həmçinin hesabatda elmi keşflərin və yeni texnologiyaların kanadalıların üçün vacib olan məsələlərin həllinin təmin edilməsində, ətraf mühitin, nəslə kəsilməkdə olan növlərin qorunmasına, sağlamlığın, içtimai təhlükəsizliyin möhkəmləndirilməsində, təbiəti idarə etməkdə mühüm rol oynadığı öne-

çəkilərək STEM sahələrə təhsildə xüsusi yarar vermek, inkişafını təmin etmək qarşısında duran en vacib məsələ kimi təqdim olunur. Beləcə, STEM tədris metodikası Kanada hökuməti tərəfindən ölkə təhsilinin əsas istiqaməti olaraq qəbul edilir.

2012-ci ildə ABŞ-da STEM təhsilə Art-inceşənət sahələrini artırmaqla fənləri bir-birliyə əlaqəli şəkilde kompleks təqdim edən STEM adlanan müasir təhsil fenomeni meydana gəlir. Kanadada tez bir zamanda STEM təhsil metodikasının tətbiqinə başlanılar və bu istiqamətdə müüm işlər görülür. Qızların və STEM təhsildə azlıq taşkıf edən aborigen xalqların STEM metodikasına cəlb olunması, bütün öyrənenlərin STEM təhsilə davam etdirilməsi üçün şərait yaradılmış, dövlət tərəfindən texniki və maddi dəstək göstərilərək proqramlar hazırlanması, tələbələri öyrədə biləcək müəllimlərin yekitidirilərək, STEM təhsili yönümlü yeni məktəblərin inşə edilməsi, bu istiqamət üzrə təhsil seviyyəsinin əhəmiyyətli şəkildə yüksəlməsinə töhfə olur.

Sonrakı illerde Kanadada “Təbiət Elmləri və Mühəndislik Tədqiqatları Şurası”, “Birgə tədqiqat və təlim təcrübəsi”, “Sosial elmlərin rəqəmsal iqtisadiyyatı” proqramları qəbul olunur. STEM sahələrinin inkişafı məqsədilə dövlət tərəfindən Kanada universitetlərinə altı illik maliyyə yardımı ayrıılır.

Məktəbəqədər təhsil müəssisələrində

Məktəbəqədər təhsil müəssisələrindən əşəqlərin STEM təhsilə cəlb edilməsinə əsasən 3-5 yaş araları başlanılar. Bağçalarda körpələr əyləncəli, faydalı, onları bir-birinə bağlayan oyun və təcrübələr vasitəsilə problemləri həll etməyi öyrənir, ixtilalara ruhlandırırlar. Dünyanın yenicə keşf etməyə başlayan körpələr ətrafdakı əşyaların və canlıların rənglərini, ölçülerini və formalarını öyrənir, mini “Lego adamları” tanış olur, Lego DUPLO kərpicləri ilə sade qurğular hazırlayırlar, kərpicləri birləşdirməyi öyrənir, binaların, heyvanların, müxtəlif nəqliyyat növlərinin və nağlı personajlarının modellərini yaradırlar. Əşəqlər toxunaraq, düzəldərək öyrənmə, yaradıcılıq, sehvlerden öyrənmə, şifahı ünsiyyət bacarığı, liderlik kimi xüsusiyyətlər, motor bacarıqları, əl-göz koordinasiyası, mənətiq təfakkür, şayma, məkan və zaman kimi riyazi anlayışlar formalasdırırlar. Texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin əhəmiyyətini vurğulamağa və təşviq etməyə yönəlnmiş əyləncəli, xeyriyyəçi proqramlar vasitəsilə əşyalar sadalanın elm sahələrinin əsaslarına yiyeñənlərlər.

Məktəbəqədər təhsil müəssisələrindən oləvə Kanadada məktəbəqədər yaşı əşəqlər STEAM təhsil teklif edən onları kurslar mövcuddur. Bu kurslar öndənləridir və 1-5 yaşlı əşəqlərin STEAM təhsilə yekitidir. Kurslar onlayn və oflayn formada fealiyyət göstərir. Əşəqlər cəlb edəcək maraqlı oyunlar, təcrübələr vasitəsilə elmlərin əsasları öyrənilir, mövzuya uyğun qurğuların hissələri, oyuncalar, Ləqo və avadanlıqların evə çatdırılması təşkil olunur. Belə kurslarda əşəqlər bərabər və ləzimlər də aktiv iştirak edirlər.

Ümumi təhsil məktəblərində

Kanadada dövlət (ödənişsiz) və özəl (ödənişli) məktəblər fealiyyət göstərir. Məktəb təhsilinə ibtidai (elementary), orta (secondary) və yuxarı (high) siniflər-K12 aid edilir. Məktəb təhsil sisteminde şagirdlər fənləri seçmək, maraqlandıqları fənləri cədvəllerine alava etmək kimi hüquq məlikidirler. Riyaziyyat, ingilis dili (Kvebek və digər fransızdillilər) və fransız dilini tətbiq etmək fənlər hesab olunur.

Məktəblərin STEM metodikası proqramları, hər eyalətdə özünməxsusdur. Ümumiyyətə, ölkədə yeganə məktəb proqramı mövcud deyil. Proqramlar eyalət və orzulərlə görə deyisir. Məktəblərde XXI əsrin bacarıqları kimi zoruri olan on qabaqcıl proqramlar, oflayn, onlayn və hibrid STEM metodu cəmləşdirilərək tədris edilir. Müəllimlər proqramları səda, maraqlı, faydalı və əyləncəli şəkildə əşyalarla təqdim

edirlər. Dörsələr macəra dolu turlar, laborator təcrübələr, kollektiv müzakirə şəklinde aparılır. Misal olaraq, biologiya dersində düşərgələr təşkil olunur, şagirdlər ətraf mühiti canlı müşahidə edir, Petri fincanı hazırlayırlar, bakteriya yetişdirir, meyvelərdə DNK ahr, mikrobiologiya, genetikanı öyrənirlər.

Robot texnologiyası dərsində şagirdlər alqoritmalar, robotların layihələşdirməsi, programlaşdırmasının öyrənir, maraqlı tapşırıqlar həll edən, labirintlərdən keçən, piləkəna qalxan, divara dırmaşan robotlar hazırlanır, kritik düşünmə və yaradıcılıq bacarıqlarını inkişaf etdirir, elektron komponentlərin, elektromaqnetizm, mühərriklərin, güneş batareyasının, elektron piano, AM radio həzırlanmasını öyrənir. Peşəkar müəllimlər tərəfindən öyrənenlər Arduino təcrübələr, 3D printer və modeləşdirmə, mühəndis bacarıqları, programlaşdırma (internetdən düzgün istifadə, kompüterlərin idarə olunması, riyaziyyat və mənətiq bacarıqlarının inkişafı), uçan aparatlar, dronlar (aerodinamika və uçuşun əsaslarının öyrənməsi, şagirdlər tərəfindən səxəs uçuş aparatlarının hazırlanması, onların uzun məsafələrə uçuşması və yüksək daşımalarının araşdırılması) tədris olunur. Şagirdlər oyunlar, animasiyalar, 3D çap dizaynları, sxemlər, kod oyunları, proqramlar yaradır, kosmosu araşdırır, robotlar, uçuş aparatları düzəldərək müxtəlif yerlər və beynəlxalq yarışlarda iştirak edirlər. Keçilən mövzulardan asılı olaraq maraqlı ekskursiyalar, praktiki möşəğələr təşkil olunur. Təcrübələr zamanı şagirdlər öz nəzəriyyələrini sınadınca keçirir, səhv etməkdən qorxmur, sehvlerdən nəticə çıxarımcı öyrənirler.

Ödənişli olmasına baxmayaraq özəl məktəblərə böyük tələbat var. Bu da həm məktəblərin daha mükemmel avadanlıq və laboratoriyalarda təchiz edilməsi, yüksək seviyyəli STEAM təhsili kursları vərdur. Kurslar müəllimləri yüksək seviyyəli STEAM hazırlanıqlı bərabər alət destile, CSTA K-12 kompüter elmləri üzrə standartlaşdırılmış slaydlar, interaktiv videoyazılarda təmin edir.

Ali təhsildə

Kanadada ali və orta ixtisas təhsili (kolleclər) seviyəsində aktiv STEAM təhsili tətbiq olunur. Kolleclərdə ixtisaslardan asılı olaraq təhsil -4 il arasında deyisir və məzunlara “mütəxəssis” dərəcəsi verilir. İnfomasiya texnologiyaları, veb-dizayn sahələri işçigötürənlər arasında çox tələb olundur. Dörsələr çox zaman kolleclərin sinif otaqlarında deyil, laboratoriya və müəssisələrdə praktiki təcrübələrə əsaslanaraq keçirir. Ölkədə 175-dən çox dövlət və özəl kolleclər fealiyyət göstərir. STEAM tədris metodikasından istifadə edən kolleclərdən Sentennial Tetbiqi İncəsənət və Texnologiya Kolleci, Konnected Texnologiya və Qabaqcıl Elmlər Kolleci, Seneca Tetbiqi İncəsənət və Texnologiya Kolleci, Cork Braun, Hamber Kolleci və s. qeyd etmək olar.

Kanadann Toronto, MakGill, Britaniya

Kolumbiyası, Alberta, MakMaster, Kalqari, Ottava, Vaterloo kimi mükemmel tədqiqat bazaları və laboratoriyaları olan universitetlər əmək bazarında yüksək tələblərə malik STEM ixtisasları tələbələrə geniş imkanlar yaradır. Ali təhsil proqramları akademik mühəzzirolardan çox praktikaya əsaslanır. Kanada universitetlərin yüksək texnologiyalar, aerokosmik sənaye, aviasiya və kosmonavtika, mikroelektronika, mühəndislik, təbiət elmləri, tibb elmləri, biotibbi mühəndislik, kompüter qrafikası və animasiya, tələkommunikasiya, biotexnologiya, informasiya texnologiyaları sahələri üzrə dünya öncülləri adlandırmış ola. Viktoriya Universiteti iqlim elmləri, məşələr və iqlim dəyişlikliyi, Vindson Universiteti su ekosisteminiň sağlamlığı və təhlükəsizliyi, Nyu-Brunsvik Universiteti su hövzəsi və ətraf mühitin tədqiqatı, Qərbi Ontario Universiteti suyun temizlənməsi və enerjinin bərəsi üçün temiz texnologiyalar üzrə müəmmələ tədqiqatlar hayata keçirir.

Sadalanan STEM ixtisasların tədrisi zamanı gənclərə incəsənət, humanitar və sosial elmlər üzrə proqramlar öyrənilir. Nöticədə mezunlar yalnız yüksək texnologiyalara deyil, həmçinin satış, marketing və digər sosial elmlərə yiyələnmiş olurlar. STEAM təhsil bugünkü innovasiya dövrünün reallliqlərini və ehtiyaclarını qəbul edir, tələbələrə işin öhdəsindən ugurla gəlmək üçün lazımlı olan alətlər, bacarıq və təfəkkür verir.

Kanadada universitet bazası əsasında tətbiqi senetlər veren universitet kollecləri də fealiyyət göstərir. Universitet və kolleclərin nəzdində məktəbəqədər, məktəb yaşı əşəqlərin STEAM hazırlığı ilə məşğul olan kurslar və mərkəzler mövcuddur. Eyni zamanda universitetlərdə müəllimlərin ixtisaslaşmasına xidmət edən yüksək seviyyəli STEAM təhsili kursları vərdur. Kurslar müəllimləri yüksək seviyyəli STEAM hazırlanıqlı bərabər alət destile, CSTA K-12 kompüter elmləri üzrə standartlaşdırılmış slaydlar, interaktiv videoyazılarda təmin edir.

Kanada “elmə əsaslanan iqtisadiyyat qurmaq” şüarı ilə hazırda dünya təhsil bazarında nüfuzlu yero sahibdir. Burada STEAM sahələr üzrə işçi qüvvəsi tələb edən şirkət və müəssisələrinin sayı gündündən artıraqdadır. Bunun üçün də ölkəyə gələcəyin problemlərini həll edə bileyək yeni kadrlar tələb olunur. Kanadanın Baş naziri Castin Trüdo Davosda Dünya İqtisadi Forumunda çıxış edərək demişdi: “Bize təhsil lazımdır ki, insanlar öyrənən, düşünün və uyğunlaşın. Bize elmi, innovasiyaları və tədqiqatları dəstəkləyən siyaset lazımdır”. Bu gün Kanada təhsil keyfiyyəti və təhsilsələri ayırdığı sermayənin həcmi və səzələri bir dəfə etmekdədir.

Lamiyə ƏLİMƏRDANOVA